



## 26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür

26 aprel Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜİMT) tərəfindən 2000-ci ildə "Beynəlxalq Əqli Mülkiyyət Günü" elan edilmiş və bu tarix hər il müxtəlif devizlərlə tərəfindən qeyd olunur. Ölkəmizdə də bu əlamətdar hadisə müxtəlif silsilə tədbirlərlə həyata keçirilir.

Azərbaycan 1995-ci ildən ÜİMT-nin üzvüdür və demək olar ki, həmin təşkilatın inzibati idarəciliyi altında olan əksər konvensiya, müqavilə və sazişləri ratifikasiya etmişdir. Ölkəmizdə Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü ilə "Beynəlxalq Əqli Mülkiyyət Günü"nə həsr olunmuş tədbirlərdə əqli mülkiyyət (ƏM) hüquqlarının innovasiya və yaradıcılığın inkişafına necə, hansı üsul və vasitələrlə töhfə vermesi barədə ictimaiyyət geniş məlumatlandırılır, əqli mülkiyyət gündəminin aktual məsələlərinin ümumi inkişaf kontekstindən təsiri və rolu açıqlanır.

COVID-19 pandemiyasının məhdudiyyətləri ilə əlaqədar bu tədbirlərin coğrafiyası kiçilsə də, tarixi gün öz aktuallığını saxlamaqdadır. Cari ildə ÜİMT-in bu günlə əlaqədar yadıdığı bəyanatı "Əqli mülkiyyət və kiçik və orta müəssisələr. İdeyalarınızı necə kommersiyalaşdırmaq olar" mövzusuna həsr edilmişdir.

Ümumiyyətlə, iqtisadi və sosial inkişaf proseslərində əqli mülkiyyətin getdikcə artan əhəmiyyəti nəzərə alınmaqla dünya ölkələrində bu sahəyə xüsusi diqqət yetirilir. Ölkəmizdə də əqli mülkiyyət üzrə aparılan işlərde intensivlik dənədə artır və bu, aidiyyəti qurumların fealiyyət planlarında, onların icra olunmasına, geniş mənada cəmiyyətin proseslərə qoşulmasının təşviq edilməsində özüň bürüza verir. Azərbaycanda əqli mülkiyyət sahəsində görülmüş işlərlə qısa tanışlıq belə, həyata keçirilən qərar və tədbirlərin miqyası və əhəmiyyətdən xəber verir. Yalnız 2020-ci ildə bu sahəyə dair Azərbaycan Respublikasının Prezidenti tərəfindən 7 fərman imzalanmış, Milli Məclis tərəfindən 2 qanun, Nazirlər Kabinetinin 3 qərarı və 5 sərəncamı qəbul edilmişdir. Eyni zamanda, ölkəmizin bu sahə üzrə beynəlxalq əlaqələrinin və nüfuzunun təsir dairəsinin genişlənməsi baxımından əhəmiyyətli olan "1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair" Protokolunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2020-ci il 5 may tarixli Qanunu qəbul edilmiş və respublikamız həmin protokola qoşulmuşdur.

Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı iqtisadi və institutionalislahatlar əqli mülkiyyət yönündə də əhəmiyyətli dəyişikliklərə getirib çıxarmış, bu sahədə vahid dövlət siyasetini həyata keçirən optimal idarəetmə strukturu yaradılmışdır. Qeyd etmək zəruridir ki, çalışan dövlət qulluqçularının sayı 43 nəfər, işləyənlərinin ümumi sayı isə 32 nəfər azaldılaraq, il ərzində bir milyon 100 min manatdan artıq vəsaitə qənaət etmək mümkün olmuşdur. Dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına bərabər tutulan işçilərinin əməkhaqları maliyyələşdirilir. Agentliyin saxlanma xərcəleri və tabeliyində olan üç mərkəzin (publik hüquqi şəxs) bütövlükde fealiyyəti özünmaliyyətədən prinsipi əsasında həyata keçirilir. Bu isə institutionalislahatın effektivliyinin təsdiqidir.

Ötən il - pandemiya dövrü bütün sahələrdə olduğu kimi, Əqli Mülkiyyət Agentliyinin gündəlik işinə də təsir etmiş, vətəndaşlara xidmət, iş ahənginin saxlanması üçün müvafiq addimların atılması məcburiyyətdən qalmışdır.

Bu sıradan dövlət başçısının her zaman diqqətində olan vətəndaşlara xidmət sahəsi ayrıca qeyd olunmalıdır. Şəffaflıq və yüksək fealiyyət seviyyəsi baxımından agentlikdə xidmetlərin, demək olar ki, əksər hissəsi onlayn rejime keçirilmişdir. Eyni zamanda agentliyin Dövlət Xidmətləri Portalı üzərində həyata keçirdiyi 19 xidmətdən 13-ü elektronlaşdırılub və bununla vətəndaşlara daha operativ və səmərəli xidmət göstərmək imkanı yaradılmış, həmin xidmətlərin fasiləsiz fealiyyət göstərməsi temin edilmişdir.

Xidmət keyfiyyətinin və şəffaflığın temin olunması üçün innovativ həllər sırasında ayrıca qeyd edilməli məsələlər dən bərə agentliyə müraciət edən vətəndaşların rəhbətə qarşılığı "Patentlər, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) rəqəmli informasiya sisteminin istifadəyə verilməsidir. Bu məhsul sıfırdan yerli məhsul kimi yaradılaraq, demək olar ki, bir milli brendə çevrilmişdir. Sistemin işə salınması ilə sənaye

mülkiyyəti obyektlərinin (yəni əmtəə nişanları və patentlər) qeydiyyatı sahəsində "vahid pəncərə" prinsipinin, şəffaflığın və çəvikliyin tətbiqinə nail olunmuşdur. Sistem Hökumət Ödəniş Portalına uğurla təqərəsiyə olunmuşdur.

Agentlikdə vahid və sahə üzrə unifikasiya edilmiş Çağrı Mərkəzinin fealiyyəti də xüsusi vürgulanmalıdır. Vətəndaşlar Əqli Mülkiyyət Agentliyinin çoxşaxəli fealiyyəti barədə məlumatı vahid sorğu mərkəzindən 960 "qaynar xətt" vasitəsilə ala bilərlər.

Aparılan isləhatlar və yaradılan platformaların müsbət təsiri özünü statistik rəqəmlərdə də bürüze verir. Patent sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədönlü tədbirlərin nəticəsi olaraq, ölkəmizdə patent və ixtira feallığı artmışdır. Belə ki, il ərzində ixtira, faydalı model və sənaye nümunələrinə dair 3348 müraciət və ərizəyə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Sənaye mülkiyyəti obyektləri üzrə dövlət reyestrində ixtiralara dair 110 patent (2019-cu ildə 102), faydalı modellərə dair 40 patent (2019-cu ildə 16), sənaye nümunələrinə dair 31 patent qeydiyyata alınmışdır.

Müvafiq dövlət reyestrində 1043 əedad əmtəə nişanı qeydiyyatdan keçirilmiş, coğrafi göstəricidən istifadə hüquqlarına dair 2 şəhadətnamə milli iddiaçının adına qeydiyyata alınmışdır.

Müəlliflik hüququ sahəsində də müsbət dinamika müşahidə olunur - 2020-ci ildə 233 müəllifin 454 əsəri qeydiyyata alınmış, 468 şəhadətnamə verilmişdir.

"Elektron xidmət" bölməsi vasitəsilə 91 müəllifin 192 əsəri qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında 197 şəhadətnamə təqdim olunmuş, 23 müqavilə qeydiyyata alınmışdır.

Ölkədə aparılan isləhatlar və sahə üzrə neticələr, naiillyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də dəyərləndirilir. Misal və müqayisə üçün bildirək ki, Qlobal İnnovasiya İndeksi (QII) üzrə reytingdə Azərbaycan öz mövqelərini xeyli möhkəmləndirmişdir. Məsələn, "Kreativ fealiyyətin neticələri" bloku üzrə 2019-cu ildəki 84-cü yerlə müqayisədə 19 pille irəliləyərək 65-ci yerə, "Qeyri-maddi aktivlər" göstəricisi üzrə isə 2019-cu ildəki neticəni (76-ci yer) 20 pille yaxşılaşdıraraq 56-ci yerə yüksəlmüşdür. Ölkəmiz "Rezidentlərin ixtira müraciətləri" (64-cü yer) və "Rezidentlərin faydalı model müraciətləri" (50-ci yer) kimi göstəriciləri üzrə də kifayət qədər yuxarı sıradə yer almışdır.

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə sonuncu hesabatına görə isə Azərbaycan 141 ölkə arasında "əqli mülkiyyətin qorunması" göstəricisine görə 30-cu yeri tutur. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında birinci yerdədir və Avropanın bir çox ölkəsindən irəlidədir.

Əqli mülkiyyət sahəsi dinamik sahə olaraq durmadan inkişaf edir, zamanla ayaqlaşır. Sürətə inkişaf edən texnologiyalar da əqli mülkiyyət sahəsini bu trendlərə uyğunlaşmağa vadar edir. Əqli Mülkiyyət Agentliyi bu trendləri həm izləyir, həm də yeni dünyada texnologiyaların diktə etdiyi müasir qaydalar çerçivəsində əqli mülkiyyət hüquqlarının təmin olunması və qorunması işini davam etdirir.

Yaxından nəzər salıqda bir sıra müəllif-hüquq pozuntularının məhz rəqəmsal məkanda baş verdiyinin şahidi olur. Agentlik bu yeni çağırışlara da layiqince cavab verir. Misal üçün, ictimaiyyət arasında geniş rezonansə səbəb olan bir neçə hüquq pozuntusunu və agentliyin həmin pozuntuların aradan qaldırılmasında gördüyü işləri qeyd etmek yerinə düşər.

Azərbaycanın tanınmış bəstəkarı Elza İbrahimovanın qardaşı Çingiz İbrahimov bəstəkar E.Ibrahimovanın adına açılmış "Youtube" kanalının "WediaCorp Azərbaycan" şirkəti tərəfindən "Youtube" portalına etdiyi şikayətlər nəticəsində bir çox musiqi nömrəsinin bağlanıldığını bildirmiş və bununla əlaqədar Əqli Mülkiyyət Agentliyindən kömək göstərilməsini xahiş etmişdir. Müraciət əsasında agentlik tərəfindən araşdırımlar aparılmış və görülən tədbirlər nəticəsində E.Ibrahimovanın adına olan "Youtube" kanalında bağlanmış musiqi nömrələri açılmışdır.

C.İbrahimov məsələnin operativ və müsbət həll olunmasında göstərilən köməyə görə agentliyə öz minnətdarlığını bildirmişdir.

Bu qəbildən digər bir məsələyə diqqət yetirək. Görkəmli Azərbaycan bəstəkarı Fikret Əmirovun vərəselərinin müraciəti əsasında məlum olmuşdur ki, onun "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi "Kor ərəbin mahnisi" Belçikada yaşayan erməni əsilli Vardan Hovanessian və müsiqiçi Emre Gültəkin tərəfindən oğurlanmış və "Houcher" adı altında "Karin" müsiqi albomuna daxil edilərək rəqəmsal platformalarda yayılmışdır. Faktla əlaqədar bəstəkarın vərəseləri və Xarici İşlər Nazirliyi ilə birgə zəruri işlər görülmüş, pozulmuş hüquqların bərpası üçün albomun istehsalçısı olan Belçikanın "Muziekpubliek" şirkətinə qarşı müvafiq tələblər ireli sürülmüşdür. Nəticə etibarilə agentliyə daxil olmuş məktublarda şirkətin rəhbərliyi hüquq pozuntusuna görə Azərbaycan tərəfindən üzr istəmiş, onun ənənəvi (folklor) müsiqi olduğunu zənn edərək istifadə etdi. Müasir dövrün tələblərin dən biri de elmə iqtisadiyyat arasında düzgün körpünün yaradılmasından ibarətdir. Texnoloji cəhətdən inkişaf etmiş ölkələr məhz istifadə olunmuş "innovasiya potensialının istifadəsi" göstəricisinin yüksək olması ilə səciyyələnlər. Bu baxımdan ölkəmizdə elmi potensialın, ixtiraçılıq aktivliyinin artırılması böyük önem kəsb edir. Bəs buna nail olmaq üçün hansı amillər vacibdir? Sözsüz ki, en böyük amillərdən biri patentlərin tətbiqidir, vençur kapitalının startaplara axınının təmin olunmasıdır, elmlə sənaye arasında düzgün münasibətlərin qurulmasına nail olmaqdır. Məhz bu məsələlərin həlli məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət

expose Armenian falsifications and fabrications or about primordial inhabitants of territory "Armenia". Древние тексты и классические источники разоблачают армянские фальсификации и измышления или об исконных насељниках территории "Армения"; "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya ermənilərin Qafqaz avtoxonluğu cəhdələri" və s. kitabçalar, həmçinin "Ermeni yadelli nağılları" kitabı və "Gəldim, gördüm..., məniməsdim" kitabçası (Azərbaycan, rus, ingilis və fransız dilində) təkrar neşr edilərək yayılmışdır.

Önce də qeyd edildiyi kimi, əqli mülkiyyət sahəsi innovasiyaların inkişafı, texnologiyaların yeni qaydaları diktə etdiyi bir dövrə öz fealiyyətini davam etdirir. Müasir dövrün tələblərin dən biri de elmə iqtisadiyyat arasında düzgün körpünün yaradılmasından ibarətdir. Texnoloji cəhətdən inkişaf etmiş ölkələr məhz istifadə olunmuş "innovasiya potensialının istifadəsi" göstəricisinin yüksək olması ilə səciyyələnlər. Bu baxımdan ölkəmizdə elmi potensialın, ixtiraçılıq aktivliyinin artırılması böyük önem kəsb edir. Bəs buna nail olmaq üçün hansı amillər vacibdir? Sözsüz ki, en böyük amillərdən biri patentlərin tətbiqidir, vençur kapitalının startaplara axınının təmin olunmasıdır, elmlə sənaye arasında düzgün münasibətlərin qurulmasına nail olmaqdır. Məhz bu məsələlərin həlli məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət

## Ölkəmizin əqli mülkiyyət sahəsi dinamik inkişaf edir

Alban müğənnisi Roveno Dilo tərəfindən "Ne Shkoder te vish" adı altında "Ante" müsiqi albomuna daxil edilərək "Youtube" kanalında yerləşdirilmiş ilə bağlı müəllifin pozulmuş hüquqlarının bərpası üzrə tədbirlər görülmüş, albomda müvafiq düzəlişlərə aparılmış və nəticə olaraq, istedadlı bəstəkarımızın pozulmuş hüquqları bərpa olunmuşdur.

Agentlik tərəfindən rəqəmsal şəbəkələrdə baş verən hüquq pozuntularının aradan qaldırılması məsələsinə kompleks yanaşma tətbiq olunur. Gələcəkdə baş verə biləcək uyğun hüquq pozuntularının qarşısının alınması məqsədilə hazırda agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində Multikanal Media Şəbəkəsinin yaradılması istiqamətində iş aparılır.

Agentlik tərəfindən rəqəmsal şəbəkələrdə baş verən hüquq pozuntularının aradan qaldırılması məsələsinə kompleks yanaşma tətbiq olunur. Gələcəkdə baş verə biləcək uyğun hüquq pozuntularının qarşısının alınması məqsədilə hazırlıq tətbiatında kifayət qədər biliklərə malik olmaya bilərlər. Eyni zamanda, istehsalçılar, sənayeni təmsil edən şirkətlərə aparılan araşdırımlar və elmi naiillyətlərdən xəbərdar olmaya bilərlər. Bu boşluğun aradan qaldırılması və bu peşəkar körpünün yaradılması missiyasını Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kəmərsiyalaşdırılması və Transferi Mərkəzi yaradılmışdır.

Bu mərkəz elm və sənaye arasında bağlılıq, qarşılıqlı sıfariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fealiyyətin keyfiyyətcə artırılması və tətbiqi xarakter daşması üçün texnologiyaların transferi və əqli fealiyyət nəticələrinin kəmərsiyalaşdırılması üzrə fealiyyət göstəracakdır. Sade dildə desək, alımlar, ixtiraçılar bazar münasibətləri, maliyyə vəsaitlərinin cəlb olunması, marketing sahəsində hüquqi münasibətlərin tətbiatında kifayət qədər biliklərə malik olmaya bilərlər. Eyni zamanda, istehsalçılar, sənayeni təmsil edən şirkətlərə aparılan araşdırımlar və elmi naiillyətlərdən xəbərdar olmaya bilərlər. Bu boşluğun aradan qaldırılması və bu peşəkar körpünün yaradılması missiyasını Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kəmərsiyalaşdırılması və Transferi Mərkəzi yerine yetirəcəkdir.

Bu mərkəzin yaradılmasının builki Beynəlxalq Əqli Mülkiyyət Günü şəhəri ilə uzlaşması da ölkəmizdən avangard isləhatçı ölkələr sırasında olduğunu göstəricisidir.

Əqli Mülkiyyət Agentliyi beynəlxalq sahədə naiillyətlərimizin artırılması istiqamətlərində də öz fealiyyətini davam etdirəməkdedir. Bu gün əqli mülkiyyət yönündə fəal beynəlxalq əməkdaşlığı nəticəsi olaraq, Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq müəllif hüququ üzrə 1886-ci ildə qüvvədə olan və 170 ölkəni birleşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə seçilmişdir. Bununla yana